

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lenkeran Dövlət Universiteti

Təsdiq edirəm
Tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektor v.i.e:
Zaur Məmmədov
dos. Zaur Məmmədov
"14" 02 2025-ci il

Fənn sillabusu:

İxtisas . 050711 "Zoomühəndislik"

Fakülte: "Baytarlıq"

Kafedra: "Baytarlıq və zoomühəndislik elmləri"

I.Fənn haqqında məlumat

Fənnin adı:"Qoyunçuluqda yun və et istehsalının texnologiyası" (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 avqust 2020-ci il tarixli F-383 nömrəli əmri ilə təsdiq edilmiş bakalavriat səviyyəsinin 050711 Zoomühəndislik ixtisası üzrə təhsil programı əsasında tərtib edilmişdir.)

Kodu:İPF-B21

Tədris ili: III (2024-2025)

Semestr: VI(yaz)

Tədris yükü:Cəmi 150 saat. Auditoriyadankənar 105 saat.Auditoriya saatı-45 (30 saat mühazirə, 15 saat laboratoriya)

Tədris forması: Əyani

Tədris dili:Azərbaycan dili

AKTS üzrə kredit : 5

Auditoriya №:220

Saat:09:30

II:Müəllim haqqında məlumat:

II.Müəllim haqqında məlumat: b/m.Hüseynov Tahir Talib oğlu.

Məsləhət günləri və saatı:V gün 13⁰⁰- 15⁰⁰

E-mail ünvanı: huseynovtahir1967@gmail.com

Kafedra ünvanı:Lənkaran.Ş. Fizuki küç, 170-a

III:Təsviyyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

1. Abdullayev Q.Q., Əliyev M.I. "Yunun əmtəəşünaslığı və ilkin emal texnologiyası".

Bakı, Elm nəşriyyatı, 2003. 192 səh.

2. Abdullayev Q.Q., Əliyev M.I « Qoyunculuq » Bakı "Yazıcı" 2014, 452 səh.

3. Yun elmi: dərslik, Truxaçov, V.I. Moroz, V.A., Stavropol GAU, Stavropol: AGRUS, 2015.

4. Qoyunçuluq, keçi yetişdirmə. 3 -cü hissə, Kozlovski V.Yu., Leontiev A.A., Ivanova T.N. FGBOU VPO Velikolukskaya Dövlət Kənd Təsərrüfatı Akademiyası, 2011.

5. Qoyun yetişdirilmesi və yun və qoyun etinin, qoyun dərisinin istehsal texnologiyası. Metodik göstərişlər. Negreeva A.N., Babuşkin V.A., Vorobyova L.M., Michurinsk Dövlət Aqrar Universiteti, 2009.

IV.Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən başqa fənlərin tədrisi vacib deyil.

V.Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərində tədris olunmasına zərurət yoxdur

VI. Fənnin təsviri və məqsədi: Baytarlıq elminin əsasını təşkil edən Körpə heyvanlarının xəstəliklərinəfənninin inkişafı, təxminən əsr yarımlıq tarixe malikdir.Bu fənn, körpə heyvanlarının xəstəlikləri müxtəlif növ heyvanların orqanizmində normal fizioloji funksiyaların davam

etdirilməsi, yüksək məhsulun əmələ gəlməsi üçün qida maddələri, vitamin və mineral duzlara olan tələbinin öyrənməsi ilə məşğuldur.

1.Körpə heyvanlarının xəstəlikleri, embrionun transplantasiyası,laborator diaqnoz üsulları, qanuna uyğunluqları haqqında tələbələrə etraflı,müasir səviyyədə bilik vermək.

2.Xəstəliklərin təsnifatı.Müalicə-profilaktiki tədbirlərin aparılması haqqında anlayış vermek.

3. Kənd təsərrüfatı heyvanlarının daxili xəstəlikləri haqqında anlayış vermek.

VII.Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi Elmi Şuranın 16 may 2024- cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII.Qiymətləndirmə:

Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir.Bundan 50 balı tələbə semestr ərzində,50 balı isə imtahanda toplayır.Semestr ərzində toplanan 50 bala aşağıdakılardır:20 bal seminar və laboratoriya dəslərində fəaliyyətinə görə və 30 bal kollokviumların nəticələrinə görə. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024- cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. Qiymət meyarları aşağıdakılardır:

-10 bal-tələbə keçilmiş materialı dərindən başa düşür,cavabı dəqiq və hərtərəflidir,

-9 bal-tələbə keçilmiş materialı tam başa düşür,cavabı dəqiqdir və mövzunun mətnini tam aça bilir.

-8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qusurlara yol verir.

-7 bal-tələbə keçilmiş materialı başa düşür,lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir.

-6 bal-tələbənin cavabı əsasən düzgündür.

-5 bal-tələbənin cavabında çatışmazlıqlar var,mövzunu tam əhatə edə bilmir.

-4 bal-tələbənin cavabı qismən doğrudur,lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir.

-3 bal-tələbənin mövzudan xəbəri var,lakin fikrini əsaslandırma bilmir.

-1-2 bal-tələbənin mövzudan qismən xəbəri var.

-0 bal-sualı cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır.Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında).

91-100 bal-əla (A)

81-90 bal-çox yaxşı(B)

71-80 bal-yaxşı(C)

61-70 bal-kafi(D)

51-60 bal-qənaətbəxş(E)

51-baldan aşağı qeyri-kafi(F)

IX.Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

X.Təqvim mövzu planı: Mühazirə 30 saat, seminar 15 saat. Cəmi: 45 saat

Keçirilən mühazirə mövzularının məzmunu		Müh.	Tarix
1	2	3	4
1	Mövzu 1. Qoyunçuluğun kənd təsərrüfatı əhəmiyyəti,müasir vəziyyəti,Azərbaycanda yetişdirilən qoyun cinsləri Plan: 1. Qoyunların yayılması və məhsuldarlıq istiqamətləri 2. Qoyunçuluğun ət və yun istehsalında əhəmiyyəti	2	

	<p>3. Qoyunçuluğun təserrüfat üçün iqtisadi əhəmiyyəti 4. Qoyun yunu və dərisi 5. Qoyun cinsləri</p> <p>Mənbə(1;2;3)</p>		
2	<p>Mövzu 2. Xəzlik qoyun cinsləri:Xəzlik qoyunlarının qırımlarının təsnifatı və xassəsi</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Qaragül cinsi 2. Qaragül dəri qırımlarının təsnifatı və əsas xassələri 3. Xez dərilerin əsas xassələri 4. Qaragül dərisinin naxışı və rəngi <p>Mənbə(1;2;3)</p>	2	
3	<p>Mövzu 3. Kürklük qoyun cinsləri.Kürklük qoyunlarının qırımlarının təsnifatı və xassəsi</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Ətlik-kürklük qoyun cinsləri 2. Kürklük qoyun dərileri <p>Mənbə(1;2;3)</p>	2	
4	<p>Mövzu 4. Yunun əmələ gəlməsi</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Yunun əmələ gəlməsi 2. Yun, onun morfoloji, histoloji quruluşu və kimyəvi tərkibi 3. Yun telinin tipləri və yunun növləri 4. Qırxım vaxtından asılı olaraq yunun növləri <p>Mənbə(1;2;3)</p>	2	
5	<p>Mövzu 5. Yunun fiziki-kimyəvi xassələri</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Yunun texnoloji xassələri 2. Yunun yağı təri <p>Mənbə(1;2;3)</p>	2	
6	<p>Mövzu 6. Qoyunların qırxılması</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Qoyunların qırxım müddəti 2. Qoyunlarda qırxım aparılması 3. Qoyunlarda qırxım üsulu <p>Mənbə(1;2;3)</p>	2	
7	<p>Mövzu 7. Qırxım qrafikinin tərkibi və təşkili</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Qoyunların qırxım dövrü 2. Qoyunlarda qırxımın planlaşdırılması 3. Yunun sortlaşdırılması <p>Mənbə(1;2;3)</p>	2	
8	<p>Mövzu 8. Qoyunların et məhsuldarlığı.Ət məhsuldarlığına təsir edən amillər</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Qoyunların et məhsuldarlığı göstəriciləri və onların qiymətləndirilmə üsulları 2. Kəsimdən qabaq canlı kütłə 3. Qoyunun köklük kateqoriyası 4. Cəmdəyin çekisi 	2	

	<p>5. Kəsim çəkisi 6. Cəmdeyin morfoloji tərkibi 7. Ətlilik indeksi 8. Qoyun etinin kimyevi tərkibi kulinar xassesi 9. Seleksiya yolu ilə qoyunların et məhsuldarlığının yüksəlməsi</p> <p>Mənbə(1;2;3)</p>		
9	<p>Mövzu 9. Qoyun etinin kimyevi tərkibi və onun orqanoleptiki qiymətləndirilməsi</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Qoyun etinin rəngi 2. Zəriflik 3. Qoyun etinin aromat və dadı 	2	
10	<p>Mövzu 10. Qoyunların et məhsuldarlığının yüksəldilməsi</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Qoyunların et məhsuldarlığının yüksəldilməsi 2. Et məhsuldarlığının formalaşması 	2	
11	<p>Mövzu 11. Qoyunların süd məhsuldarlığı və təsir edən amillər</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Dünya üzrə qoyun südü istehsalının vəziyyəti 2. Qoyun südünün tərkib və xassələri 	2	
12	<p>Mövzu 12. Qoyun südünün uçotu</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Qoyun südünün uçotu 2. Qoyunların sağılması 3. Qoyun südünün işlənməsi 	2	
13	<p>Mövzu 13. Qoyunçuluğda döł kompaniyasının təşkili və aparılması</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Cütləşmə üsulları 2. Döł kompaniyasının təşkili 3. Quzulama dövrü ana qoyuna qulluq 4. Doğuşdan sonra ana və quzuya qulluq 5. Saxmanın formalaşdırılması 6. Saxmandaquzuların bəslənməsi 7. Quzuların yataq-baza üsulu ilə bəslənməsi 8. Yetim və çox(iki-üç) doğulmuş quzuların bəslənməsi 9. Quzuların quyuğunun kəsilməsi 10. Erkek toğluların axtalanması 11. Əmən dövrə quzuların bəslənməsi 	2	
14	<p>Mövzu 14. Ətraf mühit amillərinin qoyunçuluğ məhsullarının kəmiyyət və keyfiyyətinə təsiri</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Sürünün strukturu 2. Kəsim üçün bəslənən quzuların anadan ayrılması 3. Müxtəlif yaşın qoyunların et məhsuldarlığı 4. Qoyunların yemlənməsi və et məhsuldarlığı 5. Qoyunların otlaq və bordag kökəldilməsi 6. Bəzi texnoloji amillərin kökəlməyə və qoyun etinin keyfiyyətinə təsiri 	2	

15	Mövzu 15. Qoyunların deri məhsuldarlığı, onların emalı ve konservləşdirilməsi Plan: 1. Qoyunların deri məhsuldarlığı 2. Xezlik qoyun derisi 3. Kürklük qoyun derisi 4. Gönlük qoyun ve quzu derisi 5. Qoyunların kesilmesi derisinin soyulması ve konservləşdirilməsi 6. Derinin qüsürünün qiymətləndirilməsi 7. Derinin çəşidlənməsi 8. Derinin keyfiyyətinin yaxşılaşdırılma yolları ve itkinin azaldılması	2
		Cəmi: 30 s.

Nº	Laboratoriya	Saat	Tarix
1.	Mövzu 1: Qoyun derisinin quruluşunun öyrənilməsi Mənbə(1;2;3)	2	
2.	Mövzu 2: Yunun emələ gelməsi, 1-ci və 2-ci follikulaların rolü Mənbə(1;2;3)	2	
3.	Mövzu 3: Yun tellerinin morfoloji quruluşunun öyrənilməsi Mənbə(1;2;3)	2	
4.	Mövzu 4: Yun tellerinin histoloji quruluşunun öyrənilməsi Mənbə(1;2;3)	2	
5.	Mövzu 5: Yun tellerinin kimyəvi tərkibi. Yundakı yağ- tər. Mənbə(1;2;3)	2	
6.	Mövzu 6: Bütöv yun (runo)onun elementlərinin öyrənilməsi Mənbə(1;2;3)	2	
7.	Mövzu 7: Yun telinin nazikliyinin və qırırmışının öyrənilməsi Mənbə(1;2;3)	2	
8.	Mövzu 8: Yun telinin uzunluğunun və möhkəmliyinin öyrənilməsi Mənbə(1;2;3)	1	
		Cəmi: 15 s.	

XI. Fənn üzrə tələblər: Yunun və ətin morfoloji quruluşu, yunun tipləri, təsnifatı, standartları. Zərif, yarımqərif, qaba, yarımqaba yunlar. Fəsildən asılı olaraq yunların dəyişmə xarakteristikası. Yun qırxımı. Qoyun yunu, xez dəri və kürklü dəri, yunun fiziki və kimyəvi xassələri, yunun ilkin emalı və xarakteristikası. Yunun quruluşu, rəngi, yun məhsuldarlığı, yun liflərinin xassələri.

XII. Fənn üzrə təlimin nəticələri:

FTN 1. Qoyun yunun vəətinin istehsal texnologiyasının qısa məzmunu və mahiyyəti; yunun və qoyun ətinin fiziki, kimyəvi və bioloji xassələri bilmək.

FTN 2. Qoyun yunun quruluşunu, rənglərini, yerli qoyun cinslərinin yun məhsuldarlığı, yun liflərinin xassələrini öyrənmək və bilmək.

FTN 3. Quyun yununun və ətinin morfoloji quruluşu, yunun tipləri, təsnifatı, standartları, zərif, yarımqərif, qaba, yarımqaba yunlar və ətin orqanoleptik xususiyətlərini bilmək.

FTN 4. Fəsildən asılı olaraq yunların dəyişmə xarakteristikasını, yun qırxımını. Xez, dəri və kürklük yunlarını xarakterizə etmək. FTN 5. Qoyun və quzu ətinin istehsal texnologiyasını bilmək və təsərrüfatlarda tətbiq etmək.

FTN 6. Qoyun pendirinin Azərbaycanda istehsal texnologiyasını bilmək.

XIII. Teləbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV. Kollekviום sualları:

I. Kollekviüm sualları

1. Qoyunların yayılması və məhsuldarlıq istiqamətləri
2. Qoyunçuluğun et və yun istehsalında əhəmiyyəti
3. Qoyun yunu və dərisi
4. Qoyun cinsləri
5. Qaragül dəri qırımlarının təsnifatı və əsas xassələri
6. Xəz dərilerin əsas xassələri
7. Qaragül dərisinin naxışı və rəngi
8. Ətlik-kürklük qoyun cinsləri
9. Kürklük qoyun dəriləri
10. Yunun əmələ gəlməsi

II. Kollekviüm sualları


1. Yun, onun morfoloji, histoloji quruluşu və kimyəvi tərkibi
2. Yun telinin tipləri və yunun növləri
3. Qırxım vaxtından asılı olaraq yunun növləri
4. Yunun texnoloji xassələri
5. Qoyunlarda qırxım aparılması
6. Qoyunların qırxım dövrü
7. Qoyunlarda qırxımın planlaşdırılması
8. Yunun sortlaşdırılması
9. Qoyunların et məhsuldarlığı göstəriciləri və onların qiymətləndirilmə üsulları
10. Kəsimdən qabaq canlı kütłə

XV. İmtahan sualları:

1. Qoyunların yayılması və məhsuldarlıq istiqamətləri
2. Qoyunçuluğun et və yun istehsalında əhəmiyyəti
3. Qoyun yunu və dərisi
4. Qoyun cinsləri
5. Qaragül dəri qırımlarının təsnifatı və əsas xassələri
6. Xəz dərilerin əsas xassələri
7. Qaragül dərisinin naxışı və rəngi
8. Ətlik-kürklük qoyun cinsləri
9. Kürklük qoyun dəriləri
10. Yunun əmələ gəlməsi
11. Yun, onun morfoloji, histoloji quruluşu və kimyəvi tərkibi
12. Yun telinin tipləri və yunun növləri
13. Qırxım vaxtından asılı olaraq yunun növləri
14. Yunun texnoloji xassələri
15. Qoyunlarda qırxım aparılması

16. Qoyunların qırxım dövrü
17. Qoyunlarda qırxımın planlaşdırılması
18. Yunun sortlaşdırılması
19. Qoyunların et məhsuldarlığı göstəriciləri və onların qiymətləndirilmə üsulları
20. Kəsimdən qabaq canlı kütle
21. Qoyunun köklük kateqoriyası
22. Cəmdəyin morfoloji tərkibi
23. Qoyun etinin kimyəvi tərkibi kulinar xassəsi
24. Seleksiya yolu ilə qoyunların et məhsuldarlığının yüksəlməsi
25. Qoyun etinin aromat və dadı
26. Qoyunların et məhsuldarlığının yüksəldilməsi
27. Et məhsuldarlığının formalaşması
28. Dünya üzrə qoyun südü istehsalının vəziyyəti
29. Qoyun südünün tərkib və xassəleri
30. Cütleşmə üsulları
31. Döl kompaniyasının təşkili
32. Quzulama dövrü ana qoyuna qulluq
33. Doğuşdan sonra ana və quzuya qulluq
34. Quzuların yataq-baza üsulu ilə bəslənməsi
35. Yetim və çox(iki-üç) doğulmuş quzuların bəslənməsi
36. Quzuların quyruğunun kesilməsi
37. Erkek toğluların axtalanması
38. Əmən dövrdə quzuların bəslənməsi
39. Kəsim üçün bəslənən quzuların anadan ayrılması
40. Müxtəlif yaşın qoyunların et məhsuldarlığı
41. Qoyunların yemlənməsi və et məhsuldarlığı
42. Qoyunların otaq və bordag kökəldilməsi
43. Bəzi texnoloji amillərin kökəlməyə və qoyun etinin keyfiyyətinə təsiri
44. Qoyunların dəri məhsuldarlığı
45. Qoyunların kesilməsi dərisinin soyulması və konservləşdirilməsi

“Qoyunculuqda yun və et istehsalının texnologiyası” fənninin sillabusu **050711** “Zoomühəndislik” ixtisası üzrə tədris planı və fənn programı əsasında tərtib edilmişdir. Sillabus “Baytarlıq və zoomühəndislik elmləri” kafedrasında müzakirə edilərək (14 fevral 2025-ci il 12 sayılı protokol) təsdiq olunmuşdur.

Fənn müəllimi: 

b/m.T.T.Hüseynov

Kafedra müdürü: 

dos.R.M.Bilalov